

**Ə.Əliyev adına AzDHTİstomatologiya və üz-çənə cərrahiyəsi kafedrasının dosenti, tibb elmləri doktoru
Professor MAHİR MƏMMƏD oğlu ƏLİYEVin
dərc olunmuş elmi və tədris metodik işlərinin
SİYAHISI**

№	Elmi işin adı	Elmi işin növü	Nəşriyyat, jurnal və s.	Elmi işin həcmi	Həmmüəlliflər
1	Диагностика клинических форм красного плоского лишая слизистой оболочки полости рта.	tezis	Тез. докл. Туркмен. мед. института. Ашхабад, 1984, с.100	1	Д.Ж.Языев
2	Рефлексотерапия хронического рецидивирующего афтозного стоматитита и красного плоского лишая.	məqalə	Стоматология. 1985, N2, с.22-23	2	Г.В.Банченко, С.Г.Куклин, И.М.Рабинович
3	Клиническая и лабораторная характеристика различных форм красного плоского лишая слизистой оболочки полости рта.	məqalə	Азмеджурнал, 1985, N7 с.22-26	5	Е.А.Земская
4	О значении дифференциальной диагностики различных форм красного плоского лишая слизистой оболочки полости рта.	əlyazma	М.1985, 7 с.-Депонирована во ВНИИМИ, НД-9539; МРЖ, р.ХІІ, 1985, N9, пуб.1317.	7	М.М.Валетная, О.Ф.Филоненко, В.Г.Гарагаш, Л.Е.Попова
5	Особенности клинических проявлений красного плоского лишая слизистой оболочки полости рта в зависимости от локализации.	əlyazma	М., 1985, 4с. -Депонирована во ВНИИМИ, НД-9723; МРЖ, р.ХІІІ, N11, публ.1390.	4	В.И.Лукашина
6	Экспериментально-клинические аспекты патологии слизистой оболочки полости рта.	məqalə	В кН.: “Болезни пародонта и слизистой оболочки полости рта”. М., 1985, с.119-123.	5	Н.В.Терехова, О.Ф.Филоненко, И.М.Рабинович
7	Клиника и дифференциальная	məqalə	“Здравоохр. Туркменистана, 1984,	3	И.М.Рабинович,

	диагностика glandулярной формы афтозного стоматита.		№8, с.5-7.		Г.В.Банченко.
8	Морфологические аспекты красного плоского лишая слизистой оболочки полости рта.	tezis	Тез.докл. II съезда стоматологов Узбекистана, Ташкент, 1986, с.32-35.	4	Г.В.Банченко, А.С.Григорьян, Н.В.Терехова.
9	Принципы терапии красного плоского лишая слизистой оболочки полости рта.	tezis	“Профилактика стоматологических заболеваний”, Душанбе, 1986, с.136-138.	3	Г.В.Банченко, Н.В.Терехова.
10	Опыт изучения морфогенеза красного плоского лишая слизистой оболочки рта.	tezis	В кн.: I съезда стоматологов Туркменистана, Ашхабад, 1986, с.26-27.	2	Г.В.Банченко, Н.В.Терехова, З.П.Антипова.
11	Клинико-морфологические и иммунологические аспекты красного плоского лишая, диагностика и принципы лечения.	Әlyazma	Автореф. ... канд.мед.наук. М., 1986. – 22 с.	22	-
12	Состояние местных защитных факторов у больных красным плоским лишаем слизистой оболочки полости рта и их клиническое значение.	məqalə	Стоматология, 1987, т.66, №4, с.10-13.	4	В.В.Хазанова, Е.А.Земская, А.Н.Балашов.
13	Опыт комплексного лечения красного плоского лишая слизистой оболочки полости рта.	tezis	Материалы II съезда стоматологов Закавказья, Тбилиси, 1988, с.153-155.	3	-
14	Клиническая характеристика химических ожогов слизистой оболочки полости рта.	tezis	В кн.: Материалы I съезда стоматологов и зубных врачей Азербайджана, Баку, 1989, - с.78-79.	2	-
15	Стоматологический статус рабочих Баккожобъединения Минлепрома Азербайджанской ССР.	tezis	В кн.: Материалы I съезда стоматологов и зубных врачей Азербайджана, Баку, 1989, с.73-76.	4	О.Р.Мамедов, Р.Н.Солтанов
16	К вопросу лечения красного плоского лишая слизистой оболочки полости рта.	məqalə	Азмеджурнал, 1989, №5, с.46-49.	4	-

17	Сочетанные поражения слизистой оболочки полости рта и кожи.	dərs vəsaiti	Баку. "Маариф", 1989, - 148 с.	148	Г.В.Банченко, С.С.Кряжева.
18	Особенности течения красного плоского лишая слизистой оболочки полости рта у больных заболеваниями пародонта.	məqalə	В кн.: Заболевания пародонта, эпидемиология, клиника и лечение. Труды АМУ им. Н.Нариманова. Баку, 1989, с.30-35	6	Г.В.Банченко
19	Опыт применения сопочной гязи при лечении воспалительных заболеваний пародонта у лиц гипертонической болезнью.	məqalə	Азмеджурнал, 1990, N4, с.62-63.	2	О.Р.Мамедов, Р.Н.Солтанов, С.Г.Бабирова.
20	Стоматологический статус больных с острыми отравлениями.	tezis	Материалы I Всесоюзной конференции по клинической токсикологии, Баку, 1991, с.72-73.	2	-
21	Лечение химических ожогов слизистой оболочки полости рта пенными препаратами.	tezis	Материалы I Всесоюзной конференции по клинической токсикологии, 1991, с.154-155.	2	-
22	Распространенность стоматологических заболеваний среди рабочих кожного производства.	məqalə	Азмеджурнал, 1992, N3-4, с.75-77.	3	Р.Н.Солтанов
23	The cliniko-morphological features of chemical lesions of the mouth cavity mucous membrane.	tezis	In "Theoretical and practical problems of medicine", Baku, 1992, p.10-12.	3	-
24	Travmatik periodontitlərin müalicə taktikası.	tezis	«Cərrahiyyədə irinli iltihabi proseslərin aktual məsələləri», Bakı, 1993, səh.41-42.	2	-
25	Ağız boşluğunun kimyəvi yanıqları zamanı fəsadlaşmaların profilaktikası.	tezis	«Cərrahiyyədə irinli proseslərin aktual məsələləri», Bakı, 1993, səh. 42-43.	2	O.S.Seyidbəyov
26	Parodontit və stomatitlər zamanı iridodiagnostikanın tətbiqi.	tezis	«Cərrahiyyədə irinli proseslərin aktual məsələləri», Bakı, 1993, səh.44-45.	2	R.F.Təhməzov
27	Parodontun və ağız selik qişası xəstəlikləri zamanı alternativ müayinə metodlarının tətbiqi.	tezis	«Tibbi diaqnostikanın aktual məsələləri», Bakı, 1993. s.111-112.	2	R.F.Təhməzov, O.S.Seyidbəyov
28	Iltihabi proseslərin aşkar edilməsində	tezis	«Cərrahiyyədə irinli iltihabi proseslərin	2	R.F.Təhməzov,

	aurikulodiyagnostikanın tətbiqi.		aktual məsələləri», Bakı, 1993, səh.94-95		R.E.Əmirəliyev
29	The treatment tactics of acute lesions of the mucous membrane mouth cavity.	tezis	In “Theoretical and practical problems of medicine”, Bakı, 1994, p.20.	1	-
30	Effectiveness the local therapy of toxic lesions on the mucous membrane mouth cavity in complex with hyperbaric oxygenation.	tezis	In “Theoretical and practical problems of medicine”, Bakı, 1994, p.21-22.	2	-
31	The diagnostics with alternative methods the pathological condition of immunological system.	tezis	In “Theoretical and practical problems of medicine”, Bakı, 1994, p.150.	1	R.F.Təhməzov, R.E.Əmirəliyev
32	Ağız selik qişası kəskin medikamentoz zəhərlənmələr zamanı.	tezis	«Теоретические и практические проблемы медицины», Bakı, 1994, səh.107-108.	2	-
33	Dəm qazı ilə zəhərlənmənin ağız selik qişasında təzahürü.	tezis	«Теоретические и практические проблемы медицины», Bakı, 1994, səh.108-109.	2	-
34	Xroniki böyrək çatışmazlığı olan xəstələrdə paradontun vəziyyəti.	tezis	«Теоретические и практические проблемы медицины», Bakı, 1995, səh.78-79.	2	R.M.Qarayev
35	Ağız selik qişası toksiki zədələnmələrinin yaş aspekti.	tezis	«Теоретические и практические проблемы медицины», Bakı, 1995, səh.79-80.	2	-
36	Ağız selik qişasında kimyəvi zədələnmələrin əsas klinik əlamətləri.	metodik tövsiyyə	Metodik tövsiyyələr., Bakı, 1995. - 11 səh.	11	E.E.Qorin, O.S.Seyidbəyov
37	Sindromların ağız boşluğunda təzahürü.	metodik vəsait	Metodik vəsait. Bakı, 1995, 11 səh.	11	O.S.Seyidbəyov, R.Q.Əliyeva, C.M.Səmədov, T.M.Hənifəyev, H.Ə.Əsədov
38	Parodontitlərin kompleks müalicəsində indovazin helinin tətbiqi	məqalə	Совр.проблемы здравоохранения населения. Баку, 1996 с.224-227	4	Г.Р.Расулова, Р.Ф.Тахмазов
39	Kəskin zəhərlənmələrin klinik stomatoloji aspektləri.	məqalə	«Sağlamlıq», 1996, №8, səh.31-34.	4	-

40	Состояние гуморального иммунитета при химических ожогах слизистой оболочки полости рта.	məqalə	Азмеджурнал, 1996, N12, с.16-18	3	О.С.Сеидбеков, Л.М.Ахмедова
41	Морфологические аспекты поражений слизистой оболочки полости рта при острых отравлениях.	məqalə	В кн.: Современн. достижения медицинской науки и практического здравоохранения. Баку, 1997. с.84-85.	2	-
42	Состояние гуморального иммунитета при острым медикаментозном и ингаляционном отравлениях.	məqalə	«Sağlamlıq», 1997. №1, с.25-28	4	О.С.Сеидбеков, Л.М.Ахмедова
43	Особенности функционального состояния печени и катоболизм сывороточных иммуноглобулинов у больных с химическими ожогами слизистой оболочки полости рта.	məqalə	«Sağlamlıq», 1997. №6, с.6-9	4	Л.М.Ахмедова
44	Новый подход к вопросам диагностики и лечения в стоматологической практике.	tezis	В кн.: “Материалы научно-практ. конф. посв. к 100-летию М.Эфендиева”. Баку, 1997, с.158-159	2	Ф.Г.Ахмедов, Р.Ф.Тахмазов, Г.Д.Мехтиева
45	Ağız selik qişasının zədələnmələri ilə müşayət olunan kəskin zəhərlənmələr zamanı müayinə taktikası.	tezis	М.М.Əfəndiyevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfr. mater., Bakı, 1997, s.160-161.	2	-
46	Сравнительная характеристика функционального состояния печени у больных острыми отравлениями.	məqalə	В. кн.: “Матер. Научно-практ.конф. посв. 75-летию З.А.Алиевой”. Баку, 1998, с.9-12.	4	Л.М.Ахмедова
47	Ağız selik qişası xoralarının müayinə və müalicə taktikası.	məqalə	Akademik Z.Ə.Əliyevanın anadan olmasının 75 illiyinə həsr olunmuş elmi-praktiki konfransın materialları. Bakı, 1998, səh.181-184	4	Ф.Н.Əhmədov, Р.Ф.Тəhməzov
48	Xroniki kolit və enterit zamanı ağız selik qişası xəstəliklərinin diaqnostikası və müalicəsinə dair.	Məqalə	В кн.: Достижения медицинской науки и практического здравоохранения Азербайджана. Баку, 1998, с.226-227	2	Ф.Н.Əhmədov
49	Клинико-иммунологическая характеристика острых отравлений с	tezis	В кн.: “Матер. Международной н. практ. конф. “Новые технологии в	2	О.С.Сеидбеков

	поражением слизистой оболочки полости рта.		стоматологии”. Москва, 1998, с.188-189.		
50	Особенности применения витамина С при патологиях слизистой оболочки полости рта у больных с резекцией желудка.	məqalə	«Sağlamlıq», Б., 1998, №3, с.51.	1	А.В.Вахсəliyev, F.H.Əhmədov, G.D.Mehdiyeva
51	Активность ЩФ и ЛДГ при острых отравлениях.	məqalə	«Sağlamlıq», 1998, №4, с.34-37.	4	Z.M.Quliyeva
52	Ağız selik qişasının patoloji prosesləri ilə müşayiət olunan kəskin zəhərlənmələrin kompleks müalicə prinsipləri.	tezis	«Patoloji proseslər və onların korreksiya üsulları», Bakı., 1998, səh.81-82.	2	-
53	Alternative methods of diagnostics in stomatologic practice.	tezis	4 th Congress of the Balkan Stomatological Society. Proceeding of BaSS-99. Istanbul, 1999, p.324.	1	-
54	Stomatoloji praktikada aminokapron turşusunun tətbiqi.	tezis	«Allerqologiya, immunologiya və immunoreabilitasiya üzrə Azərbaycanın I milli konqresinin materialları». Bakı, 1999, səh. 94-95.	2	-
55	Месный иммунитет при отравлениях.	tezis	В журн.: “International Journal on Immunorehabitation”, 1999, №12, p.136.	1	-
56	Взаимосвязь патологии органов полости рта с функциональными изменениями внутренних органов.	məqalə	В кн.: «Достижения медицинской науки и практического здравоохранения Азербайджана», часть I, Баку, 1999, с.199-201.	3	F.Y.Quliyev, R.F.Təhməzov
57	«Ağız boşluğunun selikli qişasının kimyəvi yarıqlarının müalicə üsulu».	Patent	Patent № 990105 (Ərizə № 96/000858, ilkinlik tarixi 21.05.96., 05.07.1999 il tarixdə Dövlət reyestrində qeyd olunub).		-
58	Соотношения иммуноглобулинов и лизоцима в крови и в слюне у	tezis	В журнале: “International Journal on Immunorehabitation”, 1999, N14,	1	Л.М.Ахмедова

	больных с острыми отравлениями.		p.54.		
59	Стоматологические аспекты клинической токсикологии.	tezis	Материалы Международного экологического симпозиума "Перспективные информационные технологии и проблемы управления рисками на пороге нового тысячелетия", Санкт-Петербург, 2000, стр.296-297.	2	Т.М.Алиев
60	Местная и общая резистентность организма при острых отравлениях.	tezis	Труды VI съезда Стоматологической Ассоциации России. М.,2000, с.259-261.	3	-
61	Иммунологическая реактивность слюны и крови у больных язвенным стоматитом.	tezis	"Аллергология и иммунология", 2000, т.1, №2, с.140.	1	L.M.Əhmədova, F.Y.Quliyev
62	Апоптоз как морфологический критерий оценки степени поражения слизистой оболочки полости рта и лейкоцитов периферической крови у больных с язвенным стоматитом.	məqalə	"Материалы II Международного конгресса стоматологов" Тбилиси, 2000 – с.7-10.	4	Z.M.Quliyeva, L.M.Əhmədova
63	Защитные белки сыворотки крови и слюны у больных острыми отравлениями.	məqalə	"Достижения медицинской науки и практического здравоохранения Азербайджана", Баку, 2000, том III, с.316-322.	7	L.M.Əhmədova, F.Y.Quliyev
64	Токсическое воздействие материалов зубных протезов на ткани полости рта.	məqalə	«Достижения медицинской науки и практического здравоохранения Азербайджана», Баку, 2000, т. III, с.286-289.	4	F.Y.Quliyev, O.S.Seyidbəyov
65	Роль диагностики состояния гомеостаза в клинике патологий слизистой оболочки полости рта.	tezis	"Стоматология на пороге третьего тысячелетия", М., 2001, с.125-126.	2	F.Y.Quliyev
66	Большие гранулярные лимфоциты или натуральные киллеры в материале соскоба слизистой	tezis	VII Международный конгресс «Аллергия, иммунология и глобальная сеть: взгляд в новое	1	L.M.Əhmədova, F.Y.Quliyev

	оболочки полости рта при стоматитах.		тысячелетие». Нью-Йорк, США. В журн.: «International Journal on Immunorehabilitation», 2001, v.3, №1, p.161.		
67	Ağız selikli qısa xəstəliklərinin diaqnostikası zamanı yol verilən səhvlər.	məqalə	«Достижения медицинской науки и практического здравоохранения Азербайджана», Баку, 2001, I том, с.165-167.	3	L.X.Quliyeva, F.Y.Quliyev
68	Ağız selik qısa xəstəliklərinin müayinə və müalicə prinsipləri.	metodik vəsait	Metodik vəsait. Bakı, 2001. – 19 səh.	19	O.S.Seyidbəyov, L.X.Quliyeva, M.I.Ismayılov
69	Общий белок и начало иммунного ответа у больных химическими и медикаментозными отравлениями.	tezis	Материалы IV съезда иммунологов и аллергологов СНГ. Москва, 2001. Ж. «Аллергология и иммунология», 2001, том 2, №2, с.149.	1	Л.М.Ахмедовой, З.М.Кулиевой, М.И.Исмаиловым, Л.Х.Кулиевой и Л.Ф.Лынёвой
70	Çoxformalı ekssudativ eritemanın ağız selik qıçasında təzahür xüsusiyyətləri.	məqalə	«Достижения медицинской науки и практического здравоохранения Азербайджана», Баку, 2001, II том, с.301-303.	3	L.X.Quliyeva, R.T.Həniyəyev
71	Kəskin zəhərlənmələr zamanı ağız selik qıçası xəstəliklərinin müalicə və profilaktika prinsipləri.	məqalə	«Достижения медицинской науки и практического здравоохранения Азербайджана», Баку, 2001, II том, с.312-313.	2	A.S.Maqsudov
72	Применение ириодиагностики в стоматологической практике.	tezis	Ü.S.Musabəyovanın 100 illik yubileyinə həsr edilmiş konfransın məcmuəsi, Bakı, 2002, səh. 116-118.	3	R.F.Təhməzov, U.Z.Quliyeva
73	Сравнительный опыт клинического применения противогрибковых препаратов фунгион и миказол при лечении заболеваний слизистой оболочки полости рта	məqalə	«Достижения медицинской науки и практического здравоохранения Азербайджана», Баку, 2002, I том, с.111-113.	3	F.H.Əhmədov, L.X.Quliyeva

	сопровождающихся грибковым дисбактериозом.				
74	Прогнозирование прогрессирования хронического процесса у больных язвенным стоматитом по данным иммунологических и цитоморфологических показателей.	tezis	Материалы Всемирного конгресса по клинической и иммунной патологии. Сингапур, 2002. "International Journal on Immunorehabilitation", 2002, том 4, № 2, с. 310.	1	L.M.Əhmədova, M.I.Ismayılov, L.X.Quliyeva
75	Низкоаффинные и высокоаффинные антитела в крови и в слюне у больных с химическими ожогами слизистой оболочки полости рта уксусной кислотой.	məqalə	Akademik M.C.Cavadzadənin 75 illik yubileyinə həsr olunmuş respublika elmi praktik konfransının materialları. Bakı, 2002, səh. 62-65.	4	L.M.Əhmədova
76	Ağız boşluğunun selikli qişasının eroziv-xoralı xəstəliklərinin müalicəsində elektroaktivləşdirilmiş su məhlullarının tətbiqi.	məqalə	«Azərbaycanda tibb elmi və praktik səhiyyənin müasir nailiyyətləri», Bakı, 2002, II cild, səh. 158-160.	3	L.X.Quliyeva, F.H.Əhmədov
77	Ağız boşluğunun selikli qişasının allergik vəziyyətlərinin klinik xüsusiyyətləri.	məqalə	«Sağlamlıq», 2002, №10, səh.49-50	2	L.X.Quliyeva
78	Заболевания слизистой оболочки полости рта при острых отравлениях.	monoqra-fiya	Баку, ИПП «ИСМАИЛ», 2003. – 112 стр.	112	-
79	Ağız boşluğunun gigiyenası stomatoloji xəstəliklərin profilaktikasının əsasıdır.	metodik vəsait	Metodik vəsait. Bakı, 2003. – 17 səh.	17	M.I.Ismayılov, L.X.Quliyeva
80	Опыт клинического применения индивидуально подобранных диет в комплексном лечении аллергических заболеваний слизистой оболочки полости рта.	tezis	«Материалы V съезда иммунологов и аллергологов СНГ». Санкт-Петербург, Россия, 2003. Ж. «Аллергология и иммунология», 2003, том 4, № 2, с.194-195.	2	M.I.Ismayılov, L.X.Quliyeva, L.M.Əhmədova, R.M.Qarayev, M.A.Məmmədova
81	Слизистая оболочка полости рта при острых интоксикациях.	məqalə	«Sağlamlıq», 2003, №4, səh.5-11.	7	-

82	Признаки хронического воспаления у больных язвенным стоматитом с сопутствующими заболеваниями желудочно-кишечного тракта.	tezis	Материалы Российского научного «Стоматологического форума 2003», Москва, 2003, с.4-5.	2	L.M.Əhmədova, L.X.Quliyeva, M.I.Ismayılov, F.H.Əhmədov
83	Xroniki residivləşən aftoz stomatitlərin klinik diaqnostikası və müalicə prinsipləri.	məqalə	«Azərbaycanda tibb elmi və praktik səhiyyənin müasir nailiyyətləri», 2004, I cild, səh. 264-267.	4	L.X.Quliyeva
84	Xroniki residivləşən aftoz stomatitlərin klinik diaqnostikası və müalicə prinsipləri.	məqalə	«Ə.Əliyev adına AzDHTI-nun elmi əsərlər məcmuəsi», 2004, səh.141-144.	4	L.X.Quliyeva, M.I. Ismayılov
85	Allergik stomatitlərin klinik əlamətləri.	məqalə	«Ə.Əliyev adına AzDHTI-nun elmi əsərlər məcmuəsi», 2004, səh.158-162.	5	L.X.Quliyeva, T.M.Əliyev
86	Ağız boşluğu selikli qişası xəstəlikləri praktikasında allergiya problemi.	məqalə	«Azərbaycanda tibb elmi və praktik səhiyyənin müasir nailiyyətləri», 2004, II cild, səh. 261-265.	5	L.X.Quliyeva, T.M.Əliyev
87	Возрастной аспект заболеваний слизистой оболочки полости рта при острых отравлениях.	məqalə	«Azərbaycanda tibb elmi və praktik səhiyyənin müasir nailiyyətləri», 2004, II cild, səh. 276-281.	6	-
88	Заболевания слизистой оболочки полости рта, в генезе которых лежит интоксикация.	məqalə	«Azərbaycanda tibb elmi və praktik səhiyyənin müasir nailiyyətləri», 2004, II cild, səh. 282-288.	7	-
89	Оценка сенсibilизации организма к антигенам тонкого и толстого кишечника у больных язвенным стоматитом с сопутствующими заболеваниями желудочно-кишечного тракта.	məqalə	Журнал «Маэстро стоматологии» (Москва), 2004, № 1-2, с.92-93.	2	L.X.Quliyeva, L.M.Əhmədova
90	Содержание фибронектина в плазме крови у больных язвенными стоматитами.	məqalə	Ж.«Маэстро стоматологии», 2004, № 1-2, с.95-96	2	L.X.Quliyeva, L.M.Əhmədova, Z.M.Quliyeva
91	Состояние сенсibilизации организма у больных язвенным стоматитом.	tezis	Материалы II национального конгресса Азербайджана по аллергологии, иммунологии и	4	L.X.Quliyeva, L.M.Əhmədova

			иммунореабилитации. Баку, 2004, с.63-66.		
92	Ağız boşluğu selikli qişası xəstəliklərinin müasir problemləri.	məqalə	Ə.Əliyev adına AzDHTI 70 illiyinə həsr olunmuş səyyar konfr.mater. Şamaxı, 2005, səh146-149.	4	O.S.Seyidbəyov
93	Иммунологические предпосылки к возникновению рецидивов у больных язвенным стоматитом с сопутствующими заболеваниями желудочно-кишечного тракта.	tezis	Тезисы III Всемирного конгресса по клинической патологии и реабилитации в медицине. Паттайя, Таиланд, 2005. «Аллергология и иммунология», 2005, т.6, №2, с.295	1	M.I.Ismayılov, L.M.Əhmədova, L.X.Quliyeva, R.M.Qarayev
94	Уровень фибронектина у больных аллергическими стоматитами различной степени тяжести.	tezis	Тезисы X Международного конгресса по реабилитации в медицине и иммунореабилитации и III Европейского конгресса по астме. Афина, Греция, 2005. «Аллергология и иммунология», 2005, т.6, №3, с.414.	1	M.I.Ismayılov, L.X.Quliyeva, L.M.Əhmədova
95	Ağız boşluğu selikli qişasının allergik xəstəliklərinin klinik xarakteristikası.	məqalə	«Azərbaycanda elmi-tədqiqat institutunun XƏBƏRLƏRİ. (jurnal), 2005, №1, səh.41-43.	3	O.S.Seyidbəyov, L.X.Quliyeva
96	Особенности иммунитета слизистой оболочки полости рта.	məqalə	Ə.Əliyev adına AzDHTI 70 illiyinə həsr olunmuş səyyar konfr.mater.toplusu. Gəncə, 2005, səh. 331-335.	5	O.S.Seyidbəyov, L.X.Quliyeva
97	Концепция немедленной (иммедиатной) имплантации и клиническое применение.	dərs vəsaiti	Баку, 2006. –137 с. (в соавт. с О.С.Сеидбековым, В.А.Маланчук и Э.А.Мамедовым).	137	O.S.Seyidbəyov, V.A.Malançuk, E.A.Məmmədov
98	Гиперчувствительность замедленного типа в стоматологии: актуальность проблемы.	məqalə	«ADHTI-nun Ə.Əliyevin 110 illiyinə həsr olunmuş elmi əsərlərinin məcmuəsi», 2006, s.98-103.	5	L.X.Quliyeva, R.M.Qarayev
99	Ağız boşluğu selikli qişasının bəzi nadir xəstəliklərinin klinik diaqnostikası.	məqalə	Azərbaycan tibb jurnalı, 2007, №1, səh. 135-137.	3	-
100	Ağız boşluğu selikli qişasının	məqalə	«Sağlamlıq», 2007, №2, səh.164-167.	4	-

	zədələnmələri ilə müşayiət edilən kəskin zəhərlənmələr zamanı qara ciyərin funksional vəziyyətinin müqayisəli xarakteristikası.				
101	Современный подход к вопросу об аллергических заболеваниях слизистой оболочки полости рта.	məqalə	Akademik M.C.Cavadzadənin 80 illik yubileyinə həsr olunmuş elmi əsərlərin məcmusu. Bakı, 2007, səh.187-193.	7	L.X.Quliyeva
102	Allergik stomatitlər: etiologiyası, patogenezi, klinikası, müalicəsi.	məqalə	«Sağlıq olsun» jurnalı, 2007-qış, səh.20-23.	4	-
103	Ağız boşluğu selikli qişasının toksiki, allergik və keratoz xəstəliklərinin etiopatogenetik aspektləri, diaqnostikası və müalicə prinsipləri.	məqalə	«Sağlamlıq», 2008, №9, səh.66-74.	9	-
104	Ağız boşluğu selikli qişasının allergik xəstəliklərinin kliniko-immunoloji xüsusiyyətləri və müalicə prinsipləri.	monoqra-fiya	Bakı, 2008, «İsmayıl» NPM, -111 səh.	111	O.S.Seyidbəyov, L.X.Quliyeva
105	Problem of the allergy in modern stomatology. International exhibition HEALTH.	tezis	London, 2008, p.19-20.		R.M.Karayev, L.X.Kuliyeva, L.M.Akhmedova, L.B.Korenyako
106	Энзимологические методы идентификации клеточных популяций по активности специфических маркерных ферментов при различных видах острых отравлений.	məqalə	«Экспериментальная и клиническая медицина», 2009, №3 (47), с.25-28. (Тбилиси).	4	-
107	Ağız boşluğu selikli qişasının qırmızı yastı dəmrovunun etiopatogenezi, klinikası, diaqnostikası və müasir müalicə prinsipləri.	Metodik tövsiyyə	Metodik tövsiyyələr. Bakı, 2009. -87 səh.	87	-
108	Daxili orqan patologiyalarının ekspress-diaqnostikası.	Tədris vəsaiti	Tədris-metodik vəsait Bakı, 2009. -18 səh.	18	O.S.Seyidbəyov, I.B.Abbasova, R.F.Təhməzov, R.R.Təhməzov

109	Динамика изменений системного и локального иммунитета у больных с острыми отравлениями.	məqalə	Журнал «Институт Стоматологии» (Россия), 2009, №1 (42), с.66-67.	2	-
110	Экзогенные поражения тканей полости рта и оценка гуморальных факторов иммунитета у больных химическими ожогами.	məqalə	«Экспериментальная и клиническая медицина», (Тбилиси), 2009, №7, с.24-26.	3	Л.М.Ахмедова, Г.К.Гаджиева
111	Аспекты этиопатогенеза и принципы лечения часто встречающихся заболеваний слизистой оболочки полости рта.	məqalə	«Azərbaycan Tibb Jurnalı», 2009, №3, səh. 31-34.	4	R.M.Qarayev, L.X.Quliyeva
112	Апоптоз как морфологический критерий оценки степени поражения слизистой оболочки полости рта и лейкоцитов периферической крови у больных язвенным стоматитом.	məqalə	«Клиническая стоматология», 2009, №3, с.30-31 (Россия).	2	-
113	Ağız boşluğu selikli qişası nın kimyəvi yanıklarının kliniko-morfoloji xüsusiyyətləri.	məqalə	«Stomatologiya», Bakı, 2009, №1 (1), səh.34-40	7	O.S.Seyidbəyov
114	Реакции сенсibilизации организма у больных язвенным стоматитом.	məqalə	«Проблемы стоматологии» (Алматы, Казахстан), 2009, №3-4 (45-46), с.90.	1	-
115	Низкоафинные и высокоафинные антитела в крови и в слюне у больных с химическими ожогами слизистой оболочки полости рта уксусной кислотой.	məqalə	«Клиническая стоматология», 2009, №4, с.76-77 (Россия).	2	-
116	Ağız boşluğu selikli qişa xəstəlikləri klinikasında art-diaqnostikanın tətbiqi.	məqalə	«Azərbaycan Tibb Jurnalı», 2009, №4, səh. 136-139.	4	R.F.Təməzov, R.R.Təhməzov
117	Ağız boşluğu selikli qişasının və konyunktivanın tutünə qarşı allergik reaksiyasının klinik-immunoloji	tezis	Professor I.M.Məmmədovun 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı,	2	F.M.Musabəyova, Q.Q.Zülfüeyev, U.Z.Quliyeva,

	xüsusiyyətləri və müalicə prinsipləri.		«UniPrint», 2009, s.117-118.		Ş.M.Eyyubova, K.H.Rəhimova
118	Müasir diş-çənə protezlənməsində istifadə edilən materiallar və onların ağız boşluğu toxumalarına təsiri.	metodik tövsiyyə	Bakı, «MBM, 2010. -193 səh.	193	O.S.Seyidbəyov, M.I.Ismayılov
119	Локальный иммунитет и реакции сенсibilизации организма у больных катаральным воспалением слизистой оболочки полости рта.	məqalə	«Клиническая стоматология» (Москва, Россия), 2010, №1 (53), с.84-85.	2	L.M.Axmedova, L.X.Kuлиeva, A.M.Mamedova
120	Ağız boşluğu selikli qişasında leykoplakiyanın kliniko-morfoloji xüsusiyyətləri və müalicə prinsipləri.	məqalə	«Sağlamlıq», 2010, № 2, səh.122-126.	5	A.M.Məmmədova
121	Dişlərin yonulmasının ümumi qaydaları.	metodik tövsiyyə	Metodik tövsiyyələr. Bakı, 2010. -15 səh.	15	O.S.Seyidbəyov, M.I.Ismayılov, C.Ə.Babayev, R.A.Kərimov
122	Stomatoloji bərpada CAD/CAM texnologiyası.	metodik tövsiyyə	Metodik tövsiyyələr. Bakı, 2010. -19 səh.	19	O.S.Seyidbəyov, M.I.Ismayılov, R.A.Kərimov
123	Динамика изменений активности ферментов в сыворотке крови и слюне при различных видах острых отравлений с поражением слизистой оболочки полости рта.	məqalə	«Современная стоматология», Киев, 2010, №4, с. 40-42.	3	-
124	Секреторные факторы иммунитета при экзогенных поражениях тканей полости рта у больных с химическими ожогами слизистой оболочки полости рта.	məqalə	«Институт Стоматологии» (Россия), 2010, №2, с.44-45.	2	-
125	Ağız boşluğu selikli qişası xəstəlikləri klinikasında diaqnostika və müalicə problemi.	məqalə	Azərbaycan Tibb Jurnalı, 2010, №3, səh.38-42.	5	R.M.Qarayev, L.X.Quliyeva, P.C.Əliyeva, A.M.Məmmədova
126	Антиглобулиновый фактор или эритрофагоцитоз у больных с	тезис	ATU 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın	1	R.V.Sadıqov, L.M.Əhmədova,

	медикаментозными отравлениями.		materialları, Bakı, 2010, səh.435.		Z.M.Quliyeva
127	Parodontitlərin konyuktivaya təsirinin öyrənilməsi.	tezis	ATU 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları, Bakı, 2010, səh. 349-350.	2	F.M.Musabəyova, K.H.Rəhimova, I.A.Bayramov
128	Сывороточные и секреторные уровни иммуноглобулинов у больных с заболеваниями слизистой оболочки полости рта при острых отравлениях.	tezis	«Клиническая лабораторная диагностика» (Москва), 2010, №9, с.63.	1	L.M.Əhmədova, R.M.Qarayev, L.X.Quliyeva
129	Активность сывороточной и секреторной лактатдегидрогеназы при острых отравлениях с поражением слизистой оболочки полости рта.	məqalə	«Клиническая стоматология», 2011, №1 (53), с.72-74 (Москва, Россия).	3	L.M.Əhmədova, Z.M.Quliyeva, A.M.Məmmədova
130	Ağız boşluğu selikli qişasında qırmızı yastı dəmrovun etiopatogenetik və klinik-morfoloji xüsusiyyətləri.	məqalə	Ə.Əliyevin 115 illiyinə həsr olunmuş elmi konfransın məcmuəsi. Bakı, 2012, səh. 429-435	7	R.M.Qarayev, L.X.Quliyeva, A.M.Məmmədova, P.C.Əliyeva
131	Ağız boşluğu selikli qişası xəstəliklərinin diaqnostika və differensial diaqnostikası	Dərs vəsaiti	Bakı, 2012. – 92 səh.	92	O.S.Seyidbəyov, R.M.Qarayev, H.Ə.Əsədov, A.I.Ismayılov, P.C.Əliyeva, A.M.Məmmədova
132	Прогностическое значение диагностики аллергических заболеваний слизистой оболочки полости рта	məqalə	Akademik M.C.Cavadzadənin 85 illik yubileyinə həsr olunmuş elmi əsərlərin məcmusu, Bakı, 2012, səh.166-173.	8	L.X.Quliyeva, P.C.Əhədova, A.M.Məmmədova
133	Характеристика аллергических проявлений слизистой оболочки полости рта	məqalə	Akademik M.C.Cavadzadənin 85 illik yubileyinə həsr olunmuş elmi əsərlərin məcmusu, Bakı, 2012, səh.159-165.	7	L.X.Quliyeva, R.M.Qarayev, A.M.Məmmədova
134	Применение стимулированных аутолимфоцитов слюны и магнитолазерной терапии в комплексном лечении больных катаральным	məqalə	Ə.Əliyevin doğum gününə həsr olunmuş elmi-praktik konfransın məcmuəsi. Bakı, 2013, səh.211-216.	6	P.C.Mamedova, J.M.Axmedova, P.B.Sadygov, A.M.Mamedova,

	ГИНГИВИТОМ				А.И.Исмаилов
135	Иридодиагностика и ее эффективность при диагностике заболеваний желудочно-кишечного тракта	məqalə	Z.T.Quliyevanın 90 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları, Bakı, 2013, səh.247-249.	3	P.Ф.Тахмазов, У.З.Кулиева, P.P.Тахмазов, А.И.Исмаилов
136	Müasir stomatoloji protez materialları.	Dərslik	Dərslik. Bakı, 2013, -167 s.	167	O.S.Seyidbəyov, M.I.Ismayılov
137	Kəskin zəhərlənmələr zamanı ağız boşluğu selikli qişası xəstəliklərinin klinik-morfoloji, immunobiokimyəvi xüsusiyyətləri və müalicə prinsipləri.	Monoqrafiya	Monoqrafiya. Bakı, 2013, -103 səh.	103	O.S.Seyidbəyov, E.E.Qorin
138	Herpetik infeksiyanın stomatoloji aspektləri	məqalə	Professor B.M.Aşurovun 70 illik yubileyinə həsr edilmiş elmi konfransın materialları, Bakı 2013, səh. 232-235.	4	A.M.Məmmədova, E.Fərziyev, A.I.Ismayılov
139	Стимулированные аутолимфоциты слюны и экспрессия CD95-маркеров у больных язвенным стоматитом герпетической этиологии.	məqalə	Журнал «Дентал Юг» (Россия), 2013, №8, стр.56-57	2	P.C.Мамедова, Л.М.Ахмедова, А.М.Мамедова и А.И.Исмаилов
140	Цитоморфологические исследования в динамике лечения больных с эрозивно-язвенными поражениями слизистой оболочки полости рта.	məqalə	Научно-практический журнал «Институт стоматологии» (Санкт-Петербург, Россия), 2013, №4, стр.72-75.		Л.М.Ахмедова, А.М.Мамедова, А.И.Исмаилов, P.C.Мамедова
141	Herpetik stomatiti olan xəstələrin ağız boşluğunda iltihabi dəyişikliklərin xarakteri.	məqalə	Ə.Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfransın məcmuəsi. Bakı, 2014, səh.327-330.	4	A.İ.İsmayılov, A.M.Məmmədova, L.M.Əhmədova, G.Naciyeva
142	Xroniki residivləşən aftoz stomatitin kompleks müalicəsi təcrübəsi.	məqalə	Ə.Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfransın məcmuəsi. Bakı, 2014, səh.190-197.	8	R.M.Qarayev, L.X.Quliyeva, E.Z.Fərziyev, V.F.Musayeva, A.İ.İsmayılov, A.M.Məmmədova
143	Yüksək texnologiyalı stomatoloji yardım üçün pasiyentlərin	məqalə	Ə.Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfransın	4	G.B.Əliyeva

	hazırlanmasının keyfiyyət səciyyələri.		məcmuəsi. Bakı, 2014, səh.111-114.		
144	Akupunkturanın inkişaf tarixi və tibbi aspektləri.	məqalə	Azərbaycan Tibb Jurnalı, 2014, №1, səh.158-162	5	R.F.Təhməzov, P.B.Rüstəмова, İ.B.Abbasova, R.R.Təhməzov
145	Спектрограмма веществ низкой и средней молекулярной массы у больных язвенным стоматитом с helicobacter pylori-инфекцией в динамике комплексного лечения природным сорбентом.	məqalə	Научно-практический журнал «Институт стоматологии» (Санкт-Петербург, Россия), 2014, №3, стр.52-54	3	Л.М.Ахмедова, Г.К.Гаджиева, А.И.Исмаилов, А.М.Мамедова
146	Взаимосвязь уровней провоспалительных цитокинов с моноцитарной воспалительной реакцией у больных язвенным стоматитом на фоне заболеваний желудочно-кишечного тракта.	tezis	«Многопрофильная больница: интеграция специальностей». Материалы XVIII Всероссийской научно-практической конференции. г.Ленинск-Кузнецкий, 2014. С.179	1	Л.М.Ахмедова, А.И.Исмаилов, А.М.Мамедова, С.А.Джалилова, М.И.Исмаилов
147	Terapevtik stomatologiya	dərslik	Bakı, 2014. -467 səh.	467	O.S.Seyidbəyov, R.M.Qarayev, M.B.Naqverdiyev, M.İ.İsmayılov, R.N.Soltanov, H.Ə.Əsədov, A.İ.İsmayılov, R.Q.Abişov, L.X.Quliyeva, A.M.Məmmədova
148	Xroniki residivləşən aftoz stomatitin kompleks müalicəsində imudon preparatının effektivliyinin öyrənilməsi	məqalə	Azərbaycan Tibb Jurnalı, 2014, №2, səh.40-44	5	A.İ.İsmayılov, A.M.Məmmədova, F.H.Əhmədov, M.İ.İsmayılov
149	Xroniki qastritlər zamanı ağız boşluğu selikli qişasında baş verən patoloji proseslərin klinik xarakteristikası	məqalə	“Sağlamlıq”, 2014, №3, səh.98-102	5	A.İ.İsmayılov, A.M.Məmmədova, F.H.Əhmədov
150	Содержание воспалительных белков	məqalə	Современные тенденции в	3	A.M.Мамедова,

	и аутоиммунный ответ у больных герпетическим стоматитом в зависимости от давности заболевания		образовании и науке: сборник научных трудов по материалам Международной научно-практической конференции 28 ноября 2014 г.: в 14 частях. Часть 13. Тамбов: ООО «Консалтинговая компания Юком», 2014. с.113-115		Л.М.Ахмедова, А.И.Исмаилов
151	Ağız boşluğu selikli qişasının qırmızı yastı dәмrovunun diaqnostika və müalicəsi.	mәqalә	Ә.Әliyevin doğum gününә həsr olunmuş elmi-praktiki konfransın məcmuəsi. Bakı, 2015, səh.229-242	14	R.M.Qarayev, L.X.Quliyeva, A.M.Mәmmədova, A.İ.İsmayilov
152	Влияние сорбционной терапии на продукты эндотоксикоза у больных язвенным стоматитом	mәqalә	1 st International scientific conference “European Applied Sciences challenges and solutions”. March 10 th 2015, p.27-30	4	Л.М.Ахмедова, Г.К.Гаджиева, А.И.Исмаилов, А.М.Мамедова
153	Stomatologiyada istifadə olunan dәрman vasitәləri və plomb materialları	Dәrs vəsaiti	Bakı, 2015. -202 səh.	202	O.S.Seyidbәyov, M.B.Naqverdiyev, A.İ.İsmayilov, A.M.Mәmmədova
154	Xroniki kolit fonunda baş verән xoralı stomatitlərin klinik diaqnostikası və kompleks müalicә tәcrübəsi	mәqalә	“Sağlamlıq”, 2015, №3, səh.139-143	5	A.İ.İsmayilov, A.M.Mәmmədova
155	Qırmızı yastı dәмrovun klinik-morfoloji diaqnostikası və fәsadlaşmış formalarının kompleks müalicә tәcrübəsi.	mәqalә	Azərbaycan Tibb Jurnalı, 2015, №3, səh.131-137.	7	L.X.Quliyeva, A.M.Mәmmədova, A.V.Şirәliyev
156	Ağız boşluğu selikli qişası patologiyalarının klinik-laborator aspektləri.	mәqalә	Azərbaycan Tibb Jurnalı, 2015, №4, səh.13-17.	5	L.X.Quliyeva, A.V.Şirәliyev, A.M.Mәmmədova
157	Hәqiqi qovucuca: etiopatogenezi, diaqnostikası və müalicəsi (icmal)	mәqalә	“Sağlamlıq”, 2016, №2, səh.12-17.	6	F.Ә.Әləsgәrova, A.M.Mәmmədova, L.X.Quliyeva

158	Müxtəlif genezli xorali stomatitlərin yerli müalicəsinin əsas prinsipləri	məqalə	“Sağlamlıq”, 2016, №4, səh.123-129.	5	F.Ə.Ələsgərova, L.X.Quliyeva, A.M.Məmmədova, A.R.Qasımova.
159	Особенности сочетания красного плоского лишая слизистой оболочки полости рта заболеваниями пародонта	tezis	2-ci Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresinin materialları	2	F.Ə.Ələsgərova
160	Qırmızı yastı dəmrovun etiologiya və patogenezini (icmal)	məqalə	Sağlamlıq”, 2016, №6 səh.18-22.	5	F.Ə.Ələsgərova, A.M.Məmmədova, L.X.Quliyeva
161	Klinik toksikologiyanın stomatoloji aspektləri (icmal)	Məqalə	Ə.Əliyevin 120 illiyinə həsr olunmuş elmi-praktik konfransın məcmuəsi. Bakı, 2017, səh.260-268.	9	A.V.Şirəliyev, A.S.Maqsudov
162	Ağız boşluğu qırmızı yastı dəmrovunun müalicə təcrübəsi	Məqalə	Ə.Əliyevin 120 illiyinə həsr olunmuş elmi-praktik konfransın məcmuəsi. Bakı, 2017, səh.269-275.	7	F.Ə.Ələsgərova, L.X.Quliyeva, A.R.Qasımova
163	Somatik patologiyalar fonunda ağız boşluğu selikli qişasında baş verən xəstəliklər	<i>dərs vəsaiti</i>	Dərs vəsaiti. Bakı, 2017. -77 s.	77	O.S.Seyidbəyov, C.Ə.Babayev, L.X.Quliyeva, A.İ.İsmayılov, A.M.Məmmədova
164	Stomatoloqun diaqnostik məlumat kitabı	Dərslik	Dərslik. Bakı, 2017. -362 səh.	362	O.S.Seyidbəyov, R.İ.Nəsirova, H.Ə.Əsədov
164	Средство для гигиены полости рта. Рац. предложение. М., ЦНИИС., 25.04.1985, N10 (в соавт. с И.М.Рабинович).				
165	Упрощенный способ обследования стоматологических больных. Рац.предложение. М., Ц.НИИС, 27.XI.1984, N23 (в соавт. с Г.В.Банченко, И.М.Рабинович, В.Г.Гарагаш).				
166	«Ağız boşluğunun selikli qişasının kimyəvi yanıqlarının müalicə üsulu». – Patent § 990105 (Ərizə № 96/000858, ilkinlik tarixi 21.05.96., 05.07.1999 il tarixdə Dövlət reyestrində qeyd olunub).				
167	Allergik stomatitlərin müalicə üsulu. Səməreləşdirici təklif №32. (31 oktyabr 2006). (L.X.Quliyeva ilə birlikdə).				

168	Allergik genezli stomatitlərin diaqnostika úsulu. Səmərələşdirici təklif № 31 (31 oktyabr 2006). (O.S.Seyidbəyov, L.X.Quliyeva, L.M.Əhmədova ilə birlikdə).
169	Способ повышения локального иммунитета при заболевании органов полости рта. Заявка на патент №201600626/26 (от 15.09.2016) [М.М.Алиев, Дж.А.Бабаев, С.З.Алиев, Л.Х.Кулиева, Л.М.Ахмедова].

Tibb elmləri doktoru, professor

M.M.Əliyev